

1. «İdeologiya» anlayışını elmə daxiletədi:

K.Marks

Mangeym

))D. de Trasi

Sacent

Lenin

2. Siyasi şüurun komponentlərinə aid deyil:

psixoloji

mentalitet

))kütləvi

ideoloji

nəzəri

3. Siyasi şüur reallığı əksətdirmə dərinliyinə görə neçə səviyyəyə bölünür:

4

5

3

8

))2

4. «Mentalitet» anlayışına daxil deyil:

dayanıqlı hisslər

))düzgün cavab variantı yoxdur

dayanıqlı emosiyalar

dayanıqlı məqsədlər

siyasi davranış modeli

5. «İdeologiya» anlayışı elmi dövriyyə daxil edildi:

XX əsrdə

XV əsrdə

XI əsrdə

))XIX əsrdə

XVIII

6. «Elmi ideologiya» anlayışını ilk tətbiq etdi:

))Lenin

Hitler

Marks

Engels

Bismark

7. D. de Trasi hansı termini siyasət elminə daxil etdi:

Absenteizm

konformizm

))ideologiya

sufrajizm

elektorat

8. Siyasi ideologiyanın funksiyalarına aid deyil:

koqnitiv

təzminədiçi

tənqidi

))praqmatik

normativ

9. İlkin mərhələdə ideologiyalara mənfi münasibət nə ilə izah edilirdi:

))XIX əsrin ingilab dalğaları ilə

siyasi elmin zəif inkişafı ilə

düzgün cavab variantı yoxdur

XIX əsrin kənd üsyanları ilə

dini təfəkkürün cəmiyyətdə hökmranlığı ilə

10. Siyasi ideologiya:

Siyasi şüarlar məjmusudur

Şüuraltı təfəkkür formasıdır

))Siyasi şüur formasıdır

Yalnız siyasi elitaları birləşdirir

düzgün cavab variantı yoxdur

11. İdeologiyanın təzminədiçi funksiyasına aiddir:

sosial təbəqələri istiqamətləndirmək

cavab variantların hamısı düzgündür

sosial təbəqələri birləşdirmək

))sosial həyatın yaxşılaşmasına ümid yaradır

tənqidi yanaşmanı formalaşdırır

12. İngilis tarixçisi Toynbi ideologiyaları adlandırırdı:

ictimai müqavilə

təfəkkür oyunları

))dünyavi dinlər

şüuraltı təsəvvürlər

kütləvi xəstəlik

13. Müxalif qüvvələrin addımlarını leqitimləşdirir:

))kontrideologiya

ideologiya

xaricdən maliyyə dəstəyi

tərəfdarlarının çoxsaylığı

çevriliş

14. Siyasi partiyanın əlamətlərinə aid deyil:

))xeyriyyəçilik

təşkilatlanma

hakimiyyətə gəlmək məqsədi

xalqın dəstəyini təmin etmək

müəyyən ideologiya daşıyıcısıdır

15. Partiya sözünün tərcüməsi:

birlik

))hissə

əməkdaşlıq

müttəfiq

səmərə

16. Stiven Koenin partiya tipləri təsnifatına daxil deyil:

«cib» partiya

avanqard

parlament

))milli-demokratik partiya

icma-partiya

17. İlk kütləvi və daimi fəaliyyət göstərən partiya:

yakobin partiyası - Fransa

))liberal partiya - İngiltərə

respublikaçılar partiyası - ABŞ

isləhatçı partiya - Yeni Zelandiya

jirondistlər partiyası - Fransa

18. Dövlətlərin konstitusiyalarında partiyalar haqqında ilk maddə nə vaxt yaradılıb?

XIX əsrdə

XVI əsrdə

XVIII əsrdə

))XX əsrdə

XVII əsrdə

19. Siyasi partiyaların əsas məqsədi:

-))hakimiyyətə gəlmək
- bütün regionlarda filiallara sahib olmaq
- mətbuata nəzarət etmək
- demokratiyanı inkişaf etdirmək
- koalisiya yaratmaq

20. Partiyaların xalqın dəstəyini təmin etməyin əsas vasitəsi:

- çevriliş
-))seçkilər
- sosioloci sorğular
- ayrı-ayrı siniflərə arxalanmaq
- mətbuatın dəstəyi

21. Azərbaycanın ilk milli siyasi partiyası:

- Müsavat
- İttihad və Tərəqqi
- Eser
- Xalq Cəbhəsi
-))Difai

22. XX əsrin son rübünə qədər Qərbi Avropada kətib təbəqələr və fəhlə sinifi əsasən hansı partiyalara səs verirdi:

liberal

))sosial-demokrat

mühafizəkar

millətçi

dini

23. Bu əlamətlər hansı siyasi partiya tipinə məxsusdur: I) partiyadaxili həyatın ciddi şəkildə nizamlanması; II) hakimiyyətə gəldikdən sonra qısa müddət ərzində bürokratlaşır

dindarlara istiqamətlənmiş

«cib» partiya

icma-partiya

parlament

))avanqard

24. Bu əlamətlər hansı siyasi partiya tipinə məxsusdur: I) üzvləri nisbətən azdır II) konkret sosial bazası yoxdur III) liderin partiya üzvlərinə təsiri mütləqdir

parlament

avanqard

))«cib» partiya

sosialist yönümlü

icma-partiya

25. Müasir burcuə partiyalarının sələflərindən fərqi:

))muzdlu qüvvənin maraqlarını daha çox nəzərə alırlar
iqtisadiyyatda bazar münasibətlərindən imtina ediblər
rəqabətdə maraqlı deyillər
variantların hamısı düzgündür
seçkilərdə daha passiv şəkildə iştirak edirlər

26. Sosialist yönümlü partiyaların ümumi jəhətlərinə aid deyil:

jəmiyyətdə sosial ədalətin bərqərar olması
zəhmətkeşlərin həmrəyliyinə nail olmaq
muzdlu işçilərin hüquqlarının qorunmasını təmin etmək
))proletariatın diktaturasına jan atmaq
əsasən fəhlə sinfinin maraqlarını təmsil etmək

27. Milli-demokratik mübarizə əsasında yaranan siyasi təşkilatlara aiddir:

Uels partiyası
))javab variantlarının hamısı düzgündür
Şotland partiyası
Hind Milli Konqressi
Litva Xalq Jəbhəsi hərəkəti

28. Milli-demokratik partiyaların böhran şəraitində hansı istiqamətdə dəyişməsi təhlükəsi mövjuddur:

solçu-radikal
ifrat-islahatçı

ifrat-liberal

))sağçı-radikal

mərkəzçi-dindar

29. İjma yaxud klbu partiyalara aiddir:

«yaşıllar» partiyaları

))cavab variantlarının hamısı düzgündür

maraqlar üzrə klublar

«göylər» partiyaları

müxtəlif assosiasiyalar

30. Müasir dövrdə partiyaları klassik proqramlarından imtina etməyə nə vadar edir?

Hökumətin tələbi

Konstitusiyalarda dəyişikliklər

Liderlərin partiyadaxili məsələlərə təsirinin artması

Maliyyə problemləri

))«Xalq partiyası» konsepsiyası

31. İslahatçı liberalizmin inkişaf zirvəsi təsadüf edir:

F.Ruzveltin prezidentlik dövrünə

T.Ruzveltin hakimiyyət illərinə

))Kennedi və L.Consonun hakimiyyət illərinə

Trumenin hakimiyyət illərinə

20 əsrin 50-ci illərinə

32. Klassik liberalizmin gətirdiyi demokratiyanın 4 rəmzinə daxil deyil:

- individuallıq
- bərabərlik
- qardaşlıq
- azadlıq
-))kollektivçilik

33. Klassik və islahatçı liberalizm arasında irsilik körpüsünü bu şəxsin əsərləri oynamışdı:

- T.Hobbs
- T.Ruzvelt
-))J.Mill
- J.Lokk
- F.Ruzvelt

34. Dövlətin iqtisadiyyata müdaxiləsi xüsusən artdı:

- Birinji Dünya Müharibəsi illərində
- düzgün cavab variantı yoxdur
- 1920-1924-jü illər ərzində
-))1929-1933-jü illərin dünya böhranı
- 1917-1920-ji illər ərzində

35. Jon Lokku qeyd edin:

36. Ş.Monteskyeni qeyd edin:

37. Jon Milli qeyd edin:

38. ABŞ-ın hansı prezidentinin yeni kursunun təməlini islahatçı-liberalizm təşkil edirdi:

T.Ruzvelt

J.Karter

V.Vilson

J.Buş

))F.Ruzvelt

39. Neoliberalizmin çiçəklənməsi siyasi inkişafın hansı meyli ilə əlaqələndirilir:

regionlaşma

proteksionizm

))qloballaşma

«soyuq müharibə»

ikiqütblülük

40. Neoliberalizmin ideyaları hansı beynəlxalq təşkilatın əsasını təşkil edir:

BMT

NATO

QUAM

))ÜTT

MDB

41. Neoliberalizmin ideoloqlarına aiddir: I) F.Xayek II) M.Fridman III) E.Yunger IV) D.Bell V) M.Tetçer

I və V;

))I və II;

IV və V;

III və IV;

II və IV.

42. Neoliberalizm siyasi kursu hansı Jənubi Amerika dövlətində XX əsrin sonlarında böyük uğursuzluğa düçar oldu

))Argentina

Braziliya

Çili

Qayana

Surinam

43. T.Qrinin hazırladığı doktrina neyə adlanırdı:

rifah dövləti

kollektiv xoşbəxtlik

ilkin bərabərlik

qaravulçu-dövlət

))pozitiv azadlıq

44. Konservatizm ideologiyası yaranıb:

XVI əsrdə Niderland burjua ingilabına reaksiya olaraq

XVII əsrdə İngiltərə burjua ingilabına reaksiya olaraq

))XVIII əsrdə Fransa burjua inqilabına reaksiya olaraq

XVIII əsrdə Napoleon müharibələrinə cavab olaraq

Reformasiya hərəkatına cavab olaraq

45. Klassik konservatizm ideoloqudur:

Bakunin

C.Lokk

Bronşteyn

))E.Berk

K.Popper

46. Klassik konservatizmin prinsiplərinə aiddir:

tam azad seçim

beynəlmilləçilik

islahatlar

modernləşmə

))ənənəvilik

47. Neokonservatizm ideoloqlarından deyil:

L.Ştraus

A. de Benua

R.Aron

))Bakunin

A. Gelen

48. Klassik konservatizmin Fransa məktəbinə aid deyil:

))Berk

Bonald

Mestr

cavab variantlarının hamısı düzgündür

düzgün cavab variantı yoxdur

49. Klassik konservatizmin ingilis məktəbinə aiddir:

Lokk

Mestr

Bonald

)Berk

Tetçer

50. Neokonservatizmin ABŞ məktəbinə aiddir:

Yunger

)Bell

Bonald

Aron

Bakunin

51. Konservatizm əhalinin hansı hissəsində daha populyardır:

biznesmenlər

)yaşlı nəsil

gənlik

qadınlar

ziyalılar

52. Neokonservatizmin fransız məktəbinə aiddir:

)Benua

Ştraus

Gelen

düzgün cavab variantı yoxdur

Bell

53. Neokonservatizmin prinsiplər üstünlüyünü göstərin:

bərabərlik prinsipinin azadlıq prinsipi üzərində

ədalətlik prinsipinin azadlıq prinsipi üzərində

müasirlik prinsipinin ənənəvilik üzərində

))azadlıq prinsipinin bərabərlik prinsipi üzərində

seçkilik prinsipinin irsilik prinsipi üzərində

54. neokonservatizmə görə, demokratiya olmalıdır:

qeyri-mərkəzçi

bərabərliyə əsaslanan

regional

totalitar

))elitar

55. Neokonservatorların iqtisadi baxışları hansı ideologiyaya yaxındır:

islahatçı-liberalizm

anarxizm

))Klassik liberalizm

kommunizm

maoizm

56. Konservatizmin əsas şüarını qeyd edin:

))Ənənəvi birlik

Ümumi bərabərlik

Bərabər hüquqlu üzlük

Fərdi azadlıq

Sosial pərakəndilik

57. XX əsrin 70-ci illərin sonu-80-ci illərin əvvəllərində konservatizmin güclənməsinin səbəblərinə aiddir:

SSRİ-daxili vəziyyət

))1973-1974-cü illərin dünya böhranı

1978-ci ilin İran inqilabı

düzgün cavab variantı yoxdur

Cənubi Amerikada vətəndaş müharibələri

58. Liviyada İslam ideyalarını milli konsepsiyasına daxil edən dövlət başçısı:

))Qəddafi

H.Mübarək

əl-Bənnə

Ben Bella

Ə.Sadat

59. Pakistanda İslam ideyalarını milli konsepsiyasına daxil edən dövlət başçısı:

J.Naser

))Z.Bhutto

B.Bhutto

Buaməddin

Ben Bella

60. Müsəlman-qardaşları təşkilatı ilkin olaraq yaradıldı:

İndoneziyada

Əfqanıstanda

Liviyada

))Misirdə

Livanda

61. «Əljəzair - vətənim, islam - dinim, ərəb dili - mənim dilimdir» şüarı ilə çıxış edən təşkilat:

müsəlman-qardaşları

sosialist müsəlmanlar

radikal müsəlmanlar

zeydlər

))isləhatçı-üləmələr

62. İlkin olaraq «fundamentalizm» hansı jərəyanla bağli işlənmışdi:

ismaililər

))amerikan protestantizmin bir qolu

radikal sağçıların terror təşkilatı

düzgün javab variantı yoxdur

avropa biddətçiləri

63. Maududinin ilk kitabı adlanırdı:

))İslamda jihad

İslamda mədəni ingilab

Mədəniyyət və islam

Qərbin ittihamlarına cavab

Siyasətdə islam

64. İslam fundamentalistlərinin məqsədlərinə aid deyil:

müasir dünya sisteminin inkarı

irqi və dini fərqləri yox etmək

konstitusiyası quran olan dövlət yaratmaq

))düzgün cavab variantı yoxdur

millətçilik, kommunizm və demokratiya islam dünyasını tənəzzülə aparır

65. Mötədil fundamentalizmin yayılma ərazisinə aiddir

Banqladeş

Səudi Ərəbistan

))javab variantlarının hamısı düzgündür

İndoneziya

Malayziya

66. Seyid Qütb yox edilməli bütələr sırasına daxil edirdi:

milləti

partiyayı

xalqı

ordunu

))javab variantlarının hamısı düzgündür

67. Seyid Qütb hansı ildə edam olunur:

1942

))1967

1965

1954

1971

68. 2004-jü ildə «Biz qərb şəhərlərini yerlə-yeksan edəcəyik» bəyan edən təşkilat:

))«Abu Həfs əl-Masrinin briqadası»

Müsəlman-qardaşları təşkilatı

javab variantlarının hamısı düzgündür

Həmas təşkilatı

«İslamın qılınjı» təşkilatı

69. İran hansı ildə İslam Respublikası elan edildi:

1966 il

1970 il

1985 il

1982 il

))1979 il

70. Avropanın hansı paytaxtını «çay üzərində Beyrut» adlandırırlar:

Paris

Buxarest

Sofiya

))London

Roma

71. «Syllabus of Errors» əsərinin müəllifi:

Roma papası XIII Lev;

))Roma papası IX Piy;

V.fon Ketteler;

R.Şuman;

K.Adenauer

72. İlk xristian-demokratik partiyası yaradılıb:

))1919-cu ildə İtaliyada;

1903-cü ildə Fransada;

1899-cu ildə Almaniyada;

1932-ci ildə Belçikada;

1924-cü ildə İngiltərədə

73. İlk xristian partiyası adlanırdı:

Almaniya Xristian partiyası

Fransa Xalq Cəbhəsi

İngiltərə Sülh partiyası

))İtaliya Xalq partiyası

Belçika Vətəndaş partiyası

74. Liberal demokratiya doktrinasını ilk dəfə tənqid edən dini xadim:

Roma papası II İoann Pavel

kardinal Rişelye

))Roma papası IX Piy

Roma pası XIII Lev

patriarx Nikon

75. Roma papası XIII Levin əsərini qeyd edin:

«Semekst Ego»

düzgün cavab variantı yoxdur

«Quadragesima Amo»

«Sillabus of Errors»

))«Rerum Novarum»

76. «Rerum Novarum» əsərinin müəllifi

))Poma papası XIII Lev

Roma papası II İoann Pavel

fon Ketteler

Sturtso

Roma papası XI Piy

77. Sturtsonu İtaliyanı tərk etməyə vadar edir:

Vatikanın təzyiqi

İkinci Dünya Müharibəsinin başlanması

siyasi ekstremizmə üz tutduğu üçün

))Mussolininin hakimiyyətə gəlməsi

vergidən yayınmaya görə həbs təhlükəsi

78. Xristian demokratiyası daha böyük uğurlara hansı ölkələrdə nail oldu:

Almaniya

İtaliya

Çili

))cavab variantlarının hamısı düzgündür

bir sıra Latın Amerika ölkəsində

79. Vatikan İtaliya Xalq Partiyasını bağlamağa niyə vadar etdi:

partiyanın Vatikanın rəsmi xəttinə qarşı çıxdığı üçün

partiya rəhbərliyi ilə Roma papası arasında şəxsi ədavətə görə

partiyanın fəhlə hərəkatında aktiv iştirakına görə

))katoliklərin siyasi həyatda fəal iştirakını bəyənmədiyi üçün

partiyadaxili seçkilərdəki saxtakarlığa görə

80. Sturtso 20-ji illərin ortalarında yeni beynəlxalq hərəkatı yaradır:

Praqada

))Parisdə

Berlində

Venesiyada

Vyanada

81. XX əsrin ortalarında İtaliya Xristian-Demokratik partiyasını hakimiyyətə gətirən lider:

Ketteler

Berluskoni

Sturtso

Mussolini

))Qasperi

82. Alman Xristian-Demokratik İttifaqın təsisçisi:

Sturtso

fon Ketteler

))Adenauer

Brandt

Şuman

83. Sosialist bloku dağıldıqdan sonra xristian-demokratik partiyalar populyarlaşır:

Çexiya

))javab variantlarının hamısı düzgündür

Majarıstan

Litva

Ukrayna

84. Klassik xristian demokratiyasının tərəfdarları ideologiyanın janlanması ümidlərini bağlayırlar:

Latın Amerika ilə

Qərbi Afrika ilə

Şimali Amerika ilə

))Mərkəzi və Şərqi Avropa ilə

Şimali Avropa ilə

85. Siyasətdə ifrat, kəskin baxışlar və hərəkətlərə meyletmə adlanır:

plüralizm;

))ekstremizm

sosializm

avtoritarizm

liberalizm

86. Faşizmin sadə əlamətlərinə aid deyil;

tarixin qəbul edilməməsi

düşmənlərin varlığı

müasir sivilizasiyanı inkar etmə

sıfırdan yeni dünya nizamının qurulması

))mehriban qonşuluq siyasəti

87. Birinci dalğanın skinxədlərinə aid deyil:

gənclər sinfi hərəkət idi

))ırqçılıq

zənci musiqisini sevirdilər

sadə, kobud geyim stili

varlıların dünyasına etiraz olaraq formalaşmışdılar

88. İkinci dalğanın skinxendləri formalaşır:

))XX əsrin 70-ci illərində

İkinci Dünya müharibəsindən sonra

XX əsrin sonlarında

XIX əsrin sonlarında

XX əsrin 30-cu illərində

89. Neofaşist qruplarına aid deyil:

«Qan və şərəf»

«Combat 18»

))red-skinz

Britaniya xalq partiyası

Macar maraqları partiyası

90. Siyasi ekstremizmə aid deyil:

qanunlar çərçivəsinə sığmır

dövlət tanımır

beynəlxalq hüquq normalarını tanımır

hüquqi nigilizm deməkdir

))seçkilər vasitəsilə hakimiyyətə gəlmək istəyir

91. «ekstremus» latın dilindən necə tərcümə olunur:

sol

son

çərçivəsiz

))ifrat

qaydasız

92. Siyasi ekstremizmin subyekti ola bilər:

ayrı-ayrı fədlər

))cavab variantlarının hamısı düzgündür

partiyalar

dövlətlər

dövlətlər ittifaqı

93. Sağçı ekstremizm nümunələrinə aid deyil:

))maoizm

sağçı populizm

ultrakonservatizm

dini fundamentalizm

faşizm

94. «Dövlət daxilində hər şey, dövlət xaricində heç nə» ifadəsinin müəllifi kimdir?

Hitler

Stalin

Gering

))Gebbels

Borman

95. Neofaşizminin ideoloji əsaslarına aid deyil:

cəmiyyətin əsasını icma təşkil edir

))ailə dəyərləri milli dəyərlərdən üstündür

insan özü-özlüyündə mənə kəsb etmir

icmadakı intizam cənnətdir

müasir dünya nizamı cəhənnəmdir

96. «faşizm» sözünün hərfi mənası:

ittham

qıfıl

))dəstə, birlik

mübarizə

silah

97. ifrat sağçılar «faşizm» sözünü mənimsədilər:

))XIX əsrin sonlarının Siciliya fəhlə hərəkatından

XIX əsrin ortalarının Haribaldi hərəkatından

Spartakın başçılığı ilə qladiatorların üsyanından

düzgün cavab variantı yoxdur

XVI əsr italyan utopistlərindən

98. Özünü faşist adlandırmış birlik:

1899 ildə Sorbonnada

1866-cı ildə Savoyada

1904 ildə Genuyada

1912-ci ildə Venesiyada

))1919-cu ildə Milanda

99. Avropada faşist tipli hərəkatlara qarşı ən sərt qanunlar mövcuddur:

Macarıstanda

))Almaniyada

İtaliyada

Böyük Britaniyada

İslandiyada

100. XX əsrin sonları-XXI əsrin əvvəllərində İsveçrədə radikal sağçı partiyanın lideri:

Larsen

Koen

Le Pen

Breyvik

))Bloxer

101. Avstriyanın radikal sağçı partiyası adlanır:

))Avstriya Azadlıq Partiyası

Avstriya Sosial-Demokrat partiyası

Avstriyalıların Partiyası

Köklərə qayıdış Hərəkatı

Mədəni İrsin Mühafizəsi Təşkilatı

102. Avstriya Azadlıq Partiyasının XX əsrin sonu-XXI əsrin əvvəllərində lideri:

Bloxxer

Lange

Le Pen

))Xayder

düzgün cavab variantı yoxdur

103. Solçu ekstremizmə aid deyil:

XIX əsrdə rus xalqçıları

İtaliyada «qırmızı briqadalar»

Almaniyada «Qırmızı ordunun fraksiyası»

))İtaliya faşizmi

Solçu-eserlər

104. Faşizmin nəzəri əsaslarına daxil deyil:

))antimarksizm

beynəlmilləçilik

«təbii sərhədlər» nəzəriyyəsi

«Milli sosializm» ideyası

dövlət canlalıran həyat qanunauyğunluqlarına tabedir

105. Mussolini həyata keçirdiyi terroru adlandırırdı:

tozsoran əməliyyatı

mənəvi paklıq

ekoloci təmizləmə

))ictimai gigiyena

açıq səma

106. İtaliyalı filosof Kroçe faşizmi hesab edirdi:

))Avropanın «mənəviyyat xəstəliyi»

iqtisadi böhranın təbii nəticəsi

ifrat vətənpərvərliyin fəsadı

mətbuatın yaratdığı nağıl

məzlum xalqın haqq sədası

107. Çörçill faşizmi adlandırmışdı:

Pandora qutusunun sonuncu əşyası

ingilislərin görmək istəmədiyi div

totalitar düşüncənin məhsulu

kapitalizmin ögey övladı

))kommunizmin eybəcər övladı

108. Siyasi ekstremizmin obyektı qismində çıxış edə bilər:

dövlət quruluşu

dövlət quruluşunun ayrı-ayrı elementləri

))cavab variantlarının hamısı düzgündür

siyasi partiyalar

cəmiyyətin həyat təminatının əsas sistemləri

109. Yeni və təhlükəli ekstremizm növünü qeyd edin:

ekoloci

nüvə

telefon

))elektron

mədəni

110. Siyasi ekstremizmin inkişafı üçün münbit şəraitə aiddir

ictimai həyatın total kriminallaşması

))cavab variantlarının hamısı düzgündür

əhalinin ideoloci-mənəvi tənəzzülü

uzun müddətli sosial-iqtisadi böhran

əhalinin böyük hissəsinin müflisləşməsi

111. Faşizm ideologiyasının mərkəzi ideyalarına aid deyil:

dövlət maşının tam hökmranlığı

ırqi üstünlük

))düzgün cavab versiyası yoxdur

hərbi ekspansiya

fürerlik prinsipi

112. Hitlerə görə, partiyasının tarixi vəzifələrindən biri:

Roma imperiyasının sərhədlərini bərpa etməkdir

düzgün cavab variantı yoxdur

neofaşizm üçün zəmin yaratmaqdır

hamını partiyanın üzvü etməkdir

))marksizmi yox etməkdir

113. Faşistlərə istənilən yeni çaylara, dağ silsilələrinə və s. iddia etmək imkanı verən nəzəriyyə adlanırdı

))təbii sərhədlər

sonsuz okean

alman çəkməsi

qlobal Almaniya

məhdudiyyətsiz ehtiyaclar

114. «Skinxed» sözünün hərfi mənası:

küçə döyüşçüsü

döyüşkən buzov

dəmir adam

))dazbaş

ağ adam

115. İlk skinxedlər formalaşır:

Macarıstanda

))İngiltərədə

Almaniyada

Norvecdə

Fransada

116. Birinci dalğanın skinxedləri əsasən hansı təbəqələrin nümayəndələri idilər:

))liman və inşaat fəhlələri

orta sahibkar

müflisləşmiş fermerlər

region həkim və müəllimləri

hərbçilər

117. Skinxedlərlə əməkdaşlıq edən sağçı partiyalara aid deyil:

Vəams Bloku

Macar maraqlara Partiyası

Niderland 86 Mərkəz Partiyası

))Norveç Sosial-Demokrat Partiyası

Cuntas Espanolas

118. Fransanın ifrat sağçı partiyası adlanır:

))Fransa Milli Cəbhəsi

Fransa Əsillər Cəmiyyəti

Fransa Xalq Partiyası

Frankofillər Təşkilatı

Fransa Xalq Maarifçiləri

119. Norveçin radikal sağçı partiyası adlanır:

Norveçlilər partiyası

Norveç Xalq Partiyası

))düzgün cavab variantı yoxdur

Norveç Sosialist Partiyası

Milli Birlik Partiyası

120. Fransa radikal sağçı partiyasının əsas şüarı:

Fransa fransızlar üçün

Əcnəbilərə yox!

Köklərə qayıdış

))Əvvəlcə - fransızlar!

Ari birliyi - son məqsəd

121. Siyasi ekstremizmin beynəlxalq miqyasda nümunəsinə aid deyil;

«Proletar ingilab»

faşizmin «yeni dünya nizamı»

))Ruzveltin «Yeni xətt» siyasəti;

«ümumdünya islam ingilabı»

Mao Dzedunun «kənd inqilabı»

122. Dövlətdaxili ekstremizm nümunələrinə aid deyil:

SSRİ-də QULAQ

Kambocada Pol Pot recimi

Faşist Almaniyasında konslagerlər

Şimali Koreyada indiki recim

))Fransanın miqrasiya siyasəti

123. Birinci dalğa skinxdlərinin qızıl çağı:

1948-ci il

1985-ci il

))1969-cu il

1978-ci il

1952-ci il

124. İkinci dalğanın skinxdlərinin geyim stili nəyə hesablanmışdı:

dağ səfərlərinə

nizamlı ordu üslubuna

kütləvi yürüşlərə

))küçə davaları

müasir geyim standartlarına üsyan kimi

125. Faşistlər skinxdləri öz tərəfinə necə cəlb etdilər:

sadə ideyaları ilə cəlb edərək

))skin-klubların yaranmasını maliyyələşdirərək

hakimiyyət vəd edərək

daha güclü olduqlarını nümayiş etdirərək

oxşar musiqi zövqləri ilə

126. ABŞ-da XX əsrin 70-ci illərində mövcud olmuş skinxed qruplarına aid deyil:

qaradərili-skinxədlər

ağdərili-skinxədlər

yəhudi-skinxədlər

puertorikalı skinxədlər

))düzgün cavab variantı yoxdur

127. ABŞ-da natsi-skinlərin yaranmasında kimin böyük rolunu qeyd edirlər?

))KİV-lərin

oligarxların

respublikaçıların

demokratların

mafioz qrupların

128. Polşa, Çexiya, Macarıstan, Xorvatiya, Bolqarıstanda natsi-skinxədlərin əsas qurbanına çevrilənlər:

ruslar

yəhudilər

))qaraçılar

türklər

zəncilər

129. Faşist ideyalarını yayan partiyaların Avropada seçkilərdə böyük uğurlar əldə etdikləri ölkələrə aid deyil:

Fransa

))Çexiya

Avstriya

Hollandiya

İsveçrə

130. ABŞ-dakı «Milli alyans» neofaşist partiyasının şüarlarına aid deyil:

partiyanın üzvü yalnız ağdərilər ola bilər

yəhudilər partiyanın üzvü ola bilməzlər

zənciləri geri - Afrikaya göndərmək lazımdır

Yəhudiləri və cinsi azlıqları şaxtalara atmaq lazımdır

))düzgün cavab variantları yoxdur

131. Avropada ifrat millətçilərin son ən böyük cinayəti baş verib:

))2011 ilin yayında Norvecdə

2010 ilin yazında Fransada

2005 ildə İtaliyada

2003 ildə İspaniyada

2007 ildə London metrosunda

132. XX əsrin sonlarından İtaliya faşistlərinin rəmzinə çevrildi:

Kolizey abidəsi

Berluskoninin kiçik oğlu

))Mussolinin nəvəsi

düzgün cavab variantı yoxdur

Sofi Lorenin nəvəsi

133. İtaliya neofaşistləri hansı ictimai qruplar arasında daha çox yayılıblar:

))«Roma» və «Latsio» klublarının fanatları

«Napoli» və «İnter» klublarının fanatları

Siciliya mafiozları

Genuya oliqarxları

Millətçi ziyayılar

134. Böyük Britaniyada nəşr olunan radikal sağçı cürnallara aid deyil:

«Qann və Şərəf»

«Hücum silahı»

))«Tayms»

düzgün cavab variantı yoxdur

«Ari döyüşçüsü»

135. Fransada XX əsrin sonları-XXI əsrin əvvəllərində faşist tipli partiya lideri:

))Le Pen

Bloxer

Larsen

der Vart

Xayder

136. Natsi-skinxdlərin rəmzlərinə aid deyil:

düzgün cavab variantı yoxdur

137. Utopik sosializm nümayəndəsini qeyd edin:

Mussolini

Hobbs

Mitteran

))Nizami Gəncəvi

Makiavelli

138. Kampanella hansı əsərin müəllifidir:

«İskəndərnəmə»

«Utopiya»

))«Günəş şəhəri»

«Leviafan»

«Nə etməli?»

139. Müasir sosial-demokratiyanın ilk qərarları qəbul olunmuşdu:

1966-cı ildə Cenevrədə

1978-ci ildə Belqrada

1945-ci ildə Praqada

))1951-ci ildə Frankfurt-na-Mayne

1990-cı ildə Bombeydə

140. «Sosializm» sözünü ictimai istifadəyə ilk gətirən kim hesab edilir:

Nizami Gəncəvi

Tomas Mor

Kampanella

Ş.Furye

))Pyer Leru

141. «Sosializm» termini ilk dəfə hansı əsərdə istifadə olunmuşdu:

«Günəş şəhəri»

«Sirlər xəzinəsi»

))«İndividuallıq və sosializm haqqında»

«İctimai təcrübələr»

«Siyasi ensiklopediya»

142. Utopik sosialistlərin şüarı:

))Ya hamı xoşbəxt olmalı, ya heç kim

Hərəkət hər şey, məqsəd heç nə

Hakimiyyət daxilində hər şey, hakimiyyət xaricində - heç nə

Dünya dağılsa da, ədalət zəfər çalsın

Ziddiyyətlər əsassızdır - həmişə ayrı, üçüncü yol var

143. Fransız utopik sosialistlərin baxışlarına təsir etmişdi:

Kardinal Rişlyenin sərt hakimiyyət illəri

Böyük coğrafi kəşflər

))Böyük Fransa Burcua ingilabı

Yüzillik Fransa-İngiltərə müharibəsi

Napoleon Bonapartın respublikanı devirməsi

144. XX əsrin 80-cı illərin sonlarında Sosialist İnternasionalda neçə partiya və hərəkat təmsil olunmuşdu:

10

50

3

100

))80

145. XXI əsrin astanasında Sosialist İnternasionalda neçə partiya və hərəkat təmsil olunmuşdu

80

))143

10

5

92

146. Fransua Mitteranı qeyd edin:

147. Utopik-sosializm nümayəndəsini qeyd edin:

cavab variantlarının hamısı düzgündür

148.XX əsrin birinci rübündə Demokratik Almaniya dövlətinin ilk prezidenti seçilmişdi:

))Ebert

Brandt

II Vilgelm

Şuman

Hitler

149.XX əsrin 20-ci illərində iki dəfə İngiltərənin baş naziri olmuşdu:

Çemberlen

İden

Çörçill

))Makdonald

Qrin

150.Sosial-demokratların XX əsrin 20-ci illərdəki nailiyyətlərinə aiddir:

8 saatlıq iş günü

azad həmkarlar ittifaqları

bülleten almaq hüququ

ödənişli məzuniyyət

))cavab variantlarının hamısı düzgündür

151. İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın bu ölkələrində sosial-demokratlar üstünlük əldə etmir:

Böyük Britaniya və Almaniya

Belçika və Avstriya

))Fransa və İtaliya

Danimarka və İsveç

Finlyandiya və Niderland

152. Sosial-demokratların ən uzunmüddətli hakimiyyət illəri hansı ölkədə olmuşdu:

))İsveç

Danimarka

Niderland

Avstriya

Fransa

153. XX əsrin 80-cı illərində sosial-demokratları siyasi arenada sıxışdırırlar:

kommunistlər

anarxistlər

liberallar

))mühafizəkarlar

cavab variantlarının hamısı düzgündür

154. 1981-1995-ci illərdə Fransa prezidenti olmuşdu:

Le Pen

))Mitteran

Şirak

Qoll

Berne

155. Avropa Sosialistlər Partiyası nə vaxt yaradılıb:

1952 ildə

1978 ildə

1933 ildə

1899 ildə

))1993 ildə

156. Avropa Sosialistləri Partiyası harada təsis edilib:

))Haaqada

Praqada

Buxarestdə

Londonda

Berndə

157. E.Bernşteyni qeyd edin:

düzgün cavab variantı yoxdur

158. «Kommunistlər ittifaqı» hansı təşkilatın əsasında yaradılmışdı:

))«Ədalətlilər ittifaqı»

«Bərabərlilər birliyi»

«Qanun tərəfdarları»

«Qanun və şərəf»

«Xalqçılar ittifaqı»

159. Birinci İnternasionalın dağılmasına səbəb oldu:

1877-78-ci illərin rus-türk müharibəsi

))1871-ci ilin Fransa-Prussiya müharibəsi

1899-1902-ci illərin ingilis-bur müharibəsi

1900-1903-cü illərin dünya böhranı

Marksın ölümü

160. M.Torez və P.Tolyattinin əsasını qoyduqları ideoloji cərəyan adlanırdı:

neokommunizm

islahatçı-kommunizm

))avrokommunizm

postkommunizm

demokratik kommunizm

161. «anarxizm» sözünün tərcüməsi:

çoxpartiyalılıq

))hakimiyyətsizlik

xaos

vahid dövlət

qanunsuzluq

162. Anarxizmin ideoloqlarına aid deyil:

N. Kropotkin

M.Ştirner

P. Prüdön

))Engels

M. Bakunin

163. «Kommunistlər ittifaqı» yaradılıb:

1840 ildə

))1847 ildə

1825 ildə

1917 ildə

1870 ildə

164. Marksizm-kommunizm ideologiyasının əsas prinsiplərinə aid deyil:

kapitalizm özü öz məzarçıını - proletariati yaradır

sosializmin yolu proletariatin diktaturasından keçir

sosializmin inkişafı kommunizmlə sonunclanacaq

kommunizmdə dövlət və siniflər yox olacaq

))kommunizmdə özəl mülkiyyətlə ictimai mülkiyyət birgə inkişaf edəcəklər

165. «Ədalətliklər İttifaqının» əsas şüarı:

))İnsanlar bir-birinə qardaşdır

Dünya dağılsa belə, ədalət zəfər çalsın

İnsan yoxdursa, problem də yoxdur

Bütün ölkələrin zəhmətkeşləri, birləşin

Ya hamı xoşbəxt olmalıdır, ya heç kim

166. «Kommunistlər İttifaqında» Engels hansı icmaları təmsil edirdi:

Madrid

Roma

Berlin

))Paris

Vyana

167. «Kommunistlər İttifaqında» Engels hansı icmaları təmsil edirdi:

Almaniya

İngiltərə

))Belçika

Fransa

Avstriya

168. «Kommunistlər İttifaqı» öz fəaliyyətini dayandırdı:

))1852 ildə

1848 ildə

1871 ildə

1917 ildə

1899 ildə

169. Birinci İnternasional yaranmışdı:

1904 ildə

))1864 ildə

1848 ildə

1878 ildə

1899 ildə

170. Birinci İnternasionalın yaranmasında hansı siyasi hadisənin mühüm təsiri olmuşdu:

1861 ilin Rusiya islahatlarının uğursuzluqları

İtaliyanın Qaribaldi deyil, kral hakimiyyəti altında birləşdirilməsi

Bismarkın diktatura yaratmaq cəhdləri

))1863-1864 illərin Polşa üsyanının yatırılması

Avropada başlanan uzunmüddətli iqtisadi böhran

171. Çin Kommunist Partiyası yaradılıb:

))1921 ildə

1943 ildə

1903 ildə

1939 ildə

1954 ildə

172. Hansı ildən Mao Tzedun Çin Kommunist Partiyasının rəhbəri oldu:

1903 ildən

1956 ildən

1921 ildən

))1943 ildən

1913 ildən

173. Öz ideoloji istiqamətini yaratmış solçu liderlərə aid deyil:

Bakunin

))Brecnev

Mao Tzedun

Lenin

Marks

174. Maoizmin prinsiplərinə daxil deyil:

Müharibə qaçılmazdır və siyasətin davamıdır

sosializmin qurulması vasitəsi xalq ingilabıdır

ingilabın əvvəli və sonu yoxdur

Milli miflərin təbliğatı

))Ziyayılar cəmiyyətin aparıcı təbəqəsidir

175. Anarxizm hansı ictimai institutun qalmasını mümkün hesab edirdi:

dövlət

vergilər

ordu

polis

))həmkarlar ittifaqları

176. Ralf Çaplinin yaratdığı anarxizm rəmzi:

qara bayraq

))qara pişik

dairə daxilində «A» hərfi

qara-qırmızı bayraq

Dəmirbarmaqlılar arasında planet

177. Maoizm ideologiyalı partiya bu ölkədə yoxdur:

Peru

Filippin

))Avstraliya

Hindistan

Banqladeş

178. Bolşeviklərin ingilabın inkişafı ilə bağlı Birinci Dünya Müharibəsindən gözləniltilərinə aid deyil:

))İngilabın yalnız bir ölkədə baş verməsinin mümkünlüyü

öz hökumətlərinin məğlub olması

imperialist müharibənin vətəndaş müharibəsinə çevrilməsi

Birləşmiş Avropa Ştatlarının yaradılması

ingilabın bütün Avropaya sirayət etməsi

179. Ümumdünya sosialist ingilabının inkişafı ilə bağlı Leninin fikrini nə dəyişməyə vadar etdi:
hakimiyyət iddialarını bir ölkə ilə məhdudlaşdırması

marksizmdən imtina etdiyi üçün

))Antanta və alman blokunun sosialistlərinin öz dövlətlərini müharibə də dəstəkləmələri

partiya yoldaşlarının təzyiqi altında

düzgün cavab variantı yoxdur

180. Solçu ekstremizmin əsas mahiyyətinə aid deyil:

mövcud dövlət quruluşunun dağıdılması

ədalətli ictimai quruluşa ən radikal və sürətli üsullarla nail olmaq

müqəddəs ideya uğrunda istənilən qurbanları vermək olar

))hakimiyyətə gəlməyə səy göstərirlər

uzunmüddətli strategiya hazırlamaqdan uzaqdırlar

181. Kropotkinin anarxizm təlimi əsasən hansı təbəqəyə istiqamətlənmişdi:

fəhlələrə

))kəndlilərə

dindarlara

xırda sənayeçilərə

ziyalılara

182. Maks Ştirner hansı təşkilatın yaradılmasını təklif edirdi:

«yaşılır liqası»

«ingilabçılar dərneyi»

«anarxistlər klubu»

«azad insanlar birliyi»

))«eqoistlər ittifaqı»

183. Pyer Prüdon dövlət hakimiyyətini nə ilə əvəz etməyi təklif etmirdi:

))düzgün cavab variantı yoxdur

federalizm

mərkəzdənqaçma

azad müqavilə

özünüidarə

184. Uilyam Qodvinin təməli qoyduğu anarxizm növünü qeyd edin:

sosial anarxizm

dini anarxizm

yaşılar anarxizmi

avnarxo-kommunizm

))anarxo-individualizm

185. M.Ştirnerin təməli qoyduğu anarxizm növünü qeyd edin

dövlət anarxizmi

anarxo-individualizm

anarxo-federalizm

))anarxo-kommunizm

düzgün cavad variantı yoxdur

186. Avropa anarxizmin atası hesab edilir:

Ştirner

Bakunin

))Prüdon

Qodvin

Kropotkin

187. Çin kommunizminin ideoloci fundamentini təşkil etdi:

))milli qürur

beynəlmilləçilik

ırqçilik nəzəriyyəsi

mədəni tərəqqi konsepsiyası

düzgün cavab variantı yoxdur

188. Mao Tzedunun fəlsəfi konsepsiyasına aid deyil:

Sülh müharibənin əksidir

Müharibə siyasətin xüsusi formasıdır

Siyasət özünəməxsus müharibə növüdür

Müharibə siyasətin davamıdır

))Müharibə - kəndli ingilabına ziddir

189. Bakunin fikirlərinə aid deyil:

cəmiyyətin tam azad olması uğrunda mübarizə

fərdin tam azad olması uğrunda mübarizə

))dövləti anarxistlər zəbt etməlidir

dövlət başlanan yerdə fərdin azadlığı bitir

dövlət insanları parçalayır

190. Avropada anarxist şüarları altında ingilab dalğalarına təkan verən:

Lenin

Kropotkin

Prüdon

))Bakunin

Ştirner

191. Dövlət daxilindəki xalqı Bakunin adlandırırdı:

əsir

))uşaq

müqəssir

girov

məzlum

192. Anarxizmi tam bir baxışlar sistemi kimi formalaşdırdı:

))Bakunin

Lenin

Kropotkin

Qaribaldi

Qodman

193. Anarxo-sindikalizmin nümayəndəsini qeyd edin

Ştirner

Lenin

Mao

))Puante

Prüdon

194. Anarxo-sindikalistlər kimlərlə mübarizə apardıqlarını bəyan edirdilər:

bomclar

avaralar

solçularla

xırda sahibkarlar

))parazitlər

195. Sindikalistlər maaşı inkar edirdilər:

bərabərliyi artırdığı üçün

pulu inkar etdikləri üçün

))qeyri-bərabərliyi artırdığı üçün

düzgün cavab variantı yoxdur

əqli əməyin hesablanması çətinliyinə görə

196. Sindikalistlər əmtəə mübadiləsi zamanı hansı prinsipi rəhbər tuturdular

))imkanı olan ehtiyacı olana verir

bərabər dəyərliyi

hamıya bərabər paylanılır

ümumi şura bölgünü aparır

əmtəə mübadiləsi aparılmırdı

197. Sindikalistlər cinayətkarı necə cəzalandırmaq fikrində idilər:

məcburi ictimai əmək

))ictimai qınaq və kollektivdən təcridolunma

həbs

orduya çağırılma

valideynlikdən məhrumetmə

198. Sindikalist cəmiyyətdə olmamalı idi:

ordu

polis

pul

dövlət

))cavab variantlarının hamısı düzgündür

199. Hər icmanın daxili hüquqlarına daxil deyildi:

gündəlik iş saatını müəyyən etmək

))düzgün cavab variantı yoxdur

istehsal öhdəliklərini götürmək

məişət qaydasını müəyyən etmək

şəxsi və ictimai istifadə obyektləri müəyyən etmək

200. Mao Tzeduna görə dünya ingilabının əsasını bu mübarizə təşkil edir:

kasıb Cənubun varlı Şimalla

sosialist bloku ilə kapitalist bloğunun

Şərqlə Qərbin

Mədəni Çinlə dünya cahilliyinin

))dünya kəndi ilə dünya şəhərinin

201. Mao Tzedunun ərazi iddialarına daxil deyildi:

Altay

Tuva

Uzaq Şərq

))Şimali Qafqaz

Balxaş gölü

202. Bu rəmzin müəllifləri kimdir:

))milan anarxistləri

ispan anarxistləri

Bakunin

ABŞ anarxistləri

Prüdon

203. Bu hansı təşkilatın rəmzidir?

sindikalistlərin

))eko-anarxistlərin

anarxo-kommunistlərin

leyboristlərin

maoistlərin

204. «Patsifizm» termini ilk dəfə tətbiq olundu:

1878-ci ildə

1886-cı ildə

))1902-ci ildə

1913-cü ildə

1933-cü ildə

205. İlk patsifizm yönümlü təşkilatlar yaradılır:

İngiltərə burcua ingilabı dövründə

))Napoleon müharibələri dövründə

Xaç yürüşləri zamanı

Birinci Dünya müharibəsindən sonra

İkinci Dünya müharibəsindən sonra

206. Müasir yaşillər hərəkatının yaradılması bağlı idi:

1968-ci ilin tələbə hərəkatı ilə

1945-ci ildə İkinci Dünya Müharibəsinin sonu ilə

Elmi-texniki ingilabın XX-əsrin 80-ci illərində inkişafı ilə

XX əsrin 70-ci illərinin dünya böhranı ilə

1986-cı ild baş vermiş Çernobıl qəzası ilə

207. «Qrinpis» təşkilatı yaradılıb:

1946-cı ildə

))1971-ci ildə

1978-ci ildə

1983-cü ildə

1955-ci ildə

208. «Yaşıllar»ın qlobal xartiyası qəbul edilmişdi:

1998-ci ildə Belqradada

1987-ci ildə Moskvada

1994-cü ildə Dehlidə

))2001-ci ildə Kanberrada

2007-ci ildə Londonda

209. «Patsifizm» sözünün hərfi tərcüməsi:

müharibəyə yox

əliyalın

silahı atan

ataya sadıq

))sülhyaradan, barışdırıcı

210. Patsifistlərin yaratdığı beynəlxalq qurum adlanır:

)Ümumdünya Sülh Şurası

Beynəlxalq Sülh Təşkilatı

Sülhsevər Dövlətlər Birliyi

Müharibə Əleyhinə İttifaq

Düzgün cavab variantı yoxdur

211. «Müharibə qardaş kimi yaşamaq üçün doğulmuş insanları vəşhi heyvanlara çevirir» kəlamının müəllifi:

Nizami

Russo

)Volter

Mor

Kampanella

212. «Yaşillların» tələblərinə daxid deyil:

istehsal və istehlakın daimi artımından imtina

dünyanın təbii ehtiyatlarının yenidən ədalətli bölgüsü

)şəhərlərin ləğvi və hamının kənd şəraitinə dönməsi

dünya ticarətini azaltmaq

təbiətdən istifadənin ənənəvi üsullarına dönmək

213. «Yaşilllar»ın dayanıqlıq prinsipi nəzərdə tutur:

hakimiyyət orqanları ilə danışıqlarda sərt mövqedən çıxış

heyvanat aləmi ilə insanların bərabər hüquqlarının təmini

siyasi partiyaların dayanıqlı inkişafını

müəyyən iqtisadi səviyyədən daha irəli getməməyi

))resursların tükənməsinin onların bərpası nın təmin edilməsi yolu ilə təmini

214. Əqidəsindən asılı olaraq hərbi xidmətdə seçim verməyə çağıran beynəlxalq təşkilat:

))Beynəlxalq Amnistiya

NATO

MBD

QUAM

Beynəlxalq Reportyorlar Birliyi

215. Eyni hərəkət adlarına aid deyil:

yaşıllar hərəkəti

))patsifizm hərəkəti

təbiəti mühafizə hərəkəti

invayromental hərəkət

ekoloci hərəkət

216. XX əsrin 60-cı illərinin gənclər və ekoloci hərəkətləri özündə birləşdirir:

Byutikofer

Rot

Taqqart

))Ben-Kondit

Uotson

217. Texnikanın inkişafı hansı ekoloji təhlükələrinə səbəb olur:

radiasiya

))cavab variantlarının hamısı düzgündür

sintetik materiallar

neftin suya dağılması

təhlükəli kimyəvi maddələrin tullantıları

218. SSRİ-də Təbiətin Mühafizəsi üzrə Drucinalar Hərəkatı yaradılmışdı:

))1972 ildə

1930 ildə

1917 ildə

1989 ildə

1991 ildə

219.SSRİ-dəki Təbiəti mühafizə drucinalarının fəaliyyətinə daxil deyil:

brakonyerliklə mübarizə

Yeni il qabağı küknar ağaclarının kütləvi sürətdə qırılması ilə mübarizə

yeni qoruqlarının yaradılmasında təşəbbüskarlıq

yerli hakimiyyətin ekoloji tədbirlərini dəstəkləmək

))kütləvi etiraz aksiyalarının təşkili

220. SSRİ-dəki Təbiəti mühafizə drucinalarının həyata keçirdikləri proqramlara aid deyil:

ekoturizm

))ekoloci proqramları maliyyələşdirmə

ekoloci təbliğat

ekoloci təhsil

çirkləndirmə ilə mübarizə

221. Patsifistlərin mübarizə metodlarına aid deyil:

nümayişlər

marşlar

))kütləvi diversiyalar

«canlı zəncir»

piket

222. XX əsrin 80-cı illərində ekoloci hərəkatın canlanmasına səbəb oldu:

))Çernobil qəzası

Filadelfiya partlayışı

ümumdünya iqtisadi böhranı

SSRİ-də «yenidənqurma»

«Qrinpis» təşkilatının yaradılması

223. XX əsrin 60-cı illərində ekoloqların verdiyi hansı proqnoz doğrulmadı:

demoqrafik partlayış baş vermədi

«insanlığın sonu» ilə bağlı ssenarilər həyata keçmədi

texniki cəhətdən inkişaf etmiş dövlətlərdə ekoloci vəziyyət yaxşılaşdı

))cavab variantlarının hamısı düzgündür

«Artım sərhədi» hələ keçilməyib

224. Yaşılar hərəkatının nümayəndələri Byutikofer və Rot 1998-2005 illərdə hakimiyyətdə təmsil olunmuşdular:

ABŞ-da

Fransada

İtaliyada

Belçikada

))Almaniyada

225. Patsifistlərin rəmzi olan canlı:

ağ fil

cavab variantlarının hamısı düzgündür

boz göyərçin

))ağ göyərçin

delfin

226. 2001-ci ilin Yaşılar Xartiyası qəbul olunmuşdu:

))Kanberrada

Ottavada

Sidneydə

Parisdə

Praqada

227. Ben-Konditi qeyd edin:

düzgün cavab variantı yoxdur

228. «Feminizm» termini ilk dəfə işlədən:

)Şarl Furiye

Deni Didro

Can-Cak Russo

Şarl Lui Monteskye

Volter

229. Feminizmin tərifinə yanaşmalara daxil deyil:

Sosial-siyasi nəzəriyyə

)utopik dünya barədə təsəvvürlər

ideologiya

geniş ictimai hərəkət

fəlsəfi konsepsiya

230. «Qadın şəhəri haqqında kitab»ın müəllifi:

Afra Ben

Caklin Kennedi

)Pizalı Kristina

Abigeyl Adams

Klara Setkin

231. «Qadın-vətəndaşın hüquqları Bəyannaməsi» tərtib edilib:

1564-cü ildə

1623-cü ildə

))1791-ci ildə

1815-ci ildə

1845-ci ildə

232. Qadınlara aktiv seçki hüququ ilk dəfə verildi:

Böyük Britaniyada

Avstraliyada

Almaniyada

))Yeni Zelandiyada

ABŞ-da

233. Qadınların siyasi hüquqbərabərliyi uğrunda hərəkəti adlanırdı:

militarizm

feminizm

matriarxa

))sufracizm

obyektivizm

234. «Femina» sözü latın dilindən tərcüməsi:

qadın cəbhəsi

zərif cins

müstəsna

bərabər hüquqluq

))qadın

235. İlk feministlərə Avropada aid edirlər:

aristokrat xanımları

))bidətçilər

erkən əsr rahibələrini

düzgün cavab variantı yoxdur

ingilabçı-xanımları

236. Britaniyada qadın hüquqlarının ilk müdafiəçisi, yazar:

Pizalı Kristina

Aqrippa

))Afra Ben

Abigeyl Adams

Roza Lüksemburq

237. ABŞ prezidentinin xanımı, ilk amerikalı feminist

))Abigeyl Adams

Afra Ben

Pizalı Kristina

Olimpiya Quc

Kollontay

238. «Qadın cinsinin kişi cinsi üzərində üstünlüyü və alicənablığı haqqında deklamasiya» müəllifi:

Pizanlı Kristina

Afra Ben

Meri Estel

))Aqrippa

Ş.Furye

239. Kornelius Aqrippanın qadınları müdafiə edən əsəri yazılmışdı:

XII əsrdə

))XVI əsrdə

XX əsrdə

XVIII əsrdə

XIX əsrdə

240. ABŞ ştatları arasında qadınların seçki hüquqlarını ilk tanıyan ştat:

Texas

Karolina

Oqayo

Miçiqan

))Vayominq

241. XIX əsrin ikinci yarısında qadınların seçki hüquqlarını tanımış ştatlara aid deyil:

Vayoming

Aydaxo

))Texas

Kolorado

Yuta

242. Qadın təşkilatlarının təzyiqi ilə ingilis parlamenti XIX əsrin sonlarında qadınlara bu hüququ verdi:
universitetlərə qəbul olunmaq

tibbi mətəblərə daxil olmaq

əmlak sahibi olmaq

əmlakı idarə etmək

))cavab variantlarının hamısı düzgündür

243. «Qadın və sosializm» cürnalının redaktoru

L.Bekker

))A.Bebel

R.Lüksemburq

E.Parkxerst

Q.Teylor

244. Feminizmin ikinci dalğasının ən parlaq nümayəndələrindən biri:

R.Lüksemburq

Afra Ben

O. de Quc

))S. de Bovuar

Klara Setkin

245. «İkinci cins» əsərinin müəllifi:

))S. de Bovuar

Ş.Furye

K.Aqrippa

R.Lüksemburq

L.Bekker

246. «İkinci cins» əsəri yazılıb:

1978 ildə

1923 ildə

))1949 ildə

1899 ildə

1713 ildə

247. «Qadınlığın mistikası» əsərinin müəllifi:

S. de Bovuar

))B.Fridan

L.Bekker

M.Reyd

R.Lüksemburq

248. «Qadın hüquqlarının müdafiəsi» kitabının müəllifi:

Pizalı Kristina

))Meri Uolstonkraft

Abigeyl Adams

Olimpiya de Quc

Qarriyeta Mill

249. Eyni dövrdə yaşamışdılar:

Pizalı Kristina və Afra Ben

Afra Ben və Abigeyl Adams

Roza Lüksemburq və Qarriyeta Mill

düzgün cavab variantı yoxdur

))Meri Uolstonkraft və Olimpiya de Quc

250. Meri Uolstonkraftın baxışlarına aid deyil:

))sosial ingilabı qadın ingilabı ilə birləşdirmək lazımdır

rasional düşüncə qabiliyyəti cinslə bağlı deyil

qadın zəifliyi kişilərin tələqin etdiyi ideyadır

ev işlərini maddi cəhətdən qiymətləndirmək lazımdır

düzgün cavab variantı yoxdur

251. XIX əsrin sonlarında liberal feminizmin yayıldığı ölkələrə aid deyil:

Meksika

Kuba

ABŞ

))İspaniya

Hollandiya

252. «Qadın mülkiyyəti təşkilatı» yaradılmışdı:

))XIX əsrin ortalarında

XIX əsrin əvvəllərində

XVIII əsrin sonlarında

XX əsrin əvvəllərində

XX əsrin ortalarında

253. C.Mill müasir qanunların qəbul etdiyi yeganə quldarlıq növü hesab edirdi:

dövləti

ailəni

))nigahı

həbsxanaları

məhkəmələri

254. Liberal-feminizmin zəif inkişaf etdiyi ölkələrə aid deyil:

Almaniya

İslandiya

Yaponiya

))düzgün cavab variantı yoxdur

Danimarka

255. «Bərabərlik» curnalının redaktoru

Abigeyl Adams

))Klara Setkin

Roza Lüksemburq

Caklin Kennedi

Olimpiya de Quc

256. Feminizmi qadınları təhgir edən hərəkət hesab edirdilər:

))marksistlər

liberallar

mühafizəkarlar

yaşıllar

patsifistlər

257. C.Millin həyat yoldaşı ilə birlikdə yazdığı əsər:

«Qadın şəhəri»

«Qadın azadlıq bəyannaməsi»

«Qadınlar üçün seçki hüquqları»

cavab variantlarının hamısı düzgündür

))«Qadın tabeliyi»

258. «Zəif cins» ifadəsi plpulyarlaşır:

XIX əsrdə

))XVIII əsrin əvvəllərində

XX əsrdə

XXI əsrin əvvəllərində

XII əsrdə

259. 1791-ci ilin Fransa Konstitusiyası qadınları elan etdi:

-))cəmiyyətin «passiv» üzvləri
- bərabərhüquqlu vətəndaşlar
- yalnız seçmək hüququ olanlar
- yalnız seçilmək hüququ olanlar
- düzgün cavab variantı yoxdur

260. XIX əsrin ortalarında ABŞ-da qadın hüquqları ilə bağlı Bəyannamə imzalanmışdı:

- Texasda
- Çikaqo şəhərində
- Dallas şəhərində
-))Seneka Folz şəhərində
- Filadelfiyada

261. Liberal feminizmin parlaq nümayəndələrindən biri:

- düzgün cavab variantı yoxdur
- Olimpiya de Quc
- Pizalı Kristina
- Afra Ben
-))Marion Reyd

262. Qadın Sosial-Siyasi İttifaq yaradıldı:

1878 ildə

))1903 ildə

1869 ildə

1926 ildə

1948 ildə

263. Qadın Sosial-Siyasi İttifaqın ilk rəhbəri:

Q.Teylor

Afra Ben

L.Bekker

))E.Pankxerstr

R.Lüksemburq

264. Qadın Sosial-Siyasi İttifaqın feminizmdə yaratdığı istiqamət

))militantlıq

neytrallıq

obyektivlik

patsifist

absenteizm

265. Fəlsəfə və psixologiya üzrə feminizm qollarına aid deyil:

modern

))ekofeminizm

postmodern

psixoanalitik

cavab variantlarının hamısı düzgündür

266. Radikal feminizm müəlliflərinə aid deyil:

düzgün cavab variantı yoxdur

Millet

))A.Bebel

Fayerstoun

Dvorkin

267. XX əsrin sonu-XXI əsrin əvvəllərində postmodern feminizm daha çox harada yayılıb:

Avstraliyada

Postsovet məkanında

Böyük Britaniyada

ABŞ-da

))Fransada

268. XII-XV əsrlərdə «millət» (natio) termini tətbiq edilirdi:

Barbar tayfalarına

yalnız zadəganlara aid

))həmyerlilər birliyinə

dini qruplara

«qohumlar» birliyinə

269. XVIII əsrdə ərazisində yaşayanların hamısını bir millət elan etmiş dövlət:

İngiltərə

))Fransa

Almaniya

İsveç

Rusiya

270. «Bir millət - bir dövlət» prinsipini bəyan etdilər:

masonlar

templiyerlər

anarxistlər

))yakobinçilər

levellerlər

271. Aqressiv millətçilik anlayışı kimin adı ilə bağlıdır:

Napoleon Bonapartın

alman generalı Şliffenin

kardinal Rişelye

alman kansleri Bismarkın

))fransız kapitanı Şovenin

272. Türkçülüğü siyasi müstəvidə Azərbaycanda ilk təbliğ edən:

))Ə.Hüseynzadə

Ə.Elçibəy

Bakıxanov

M.Ə.Rəsulzadə

Z. Göy Alp

273. Millətçilik əsri hesab edilir:

XVI əsr

))XX əsr

XIX əsr

XXI əsr

XVIII əsr

274. Azərbaycançılıq ideologiyasını rəhbər tutaraq xalqın müxtəlif ideoloji səmtlərdə parçalanmasının qarşısını aldı:

N.Nərimanov

A.Mütəllibov

))Heydər Əliyev

M.Bağirov

Ə.Vəzirov

275. Filosof Gerderin ilk dəfə tətbiq etdiyi termin:

«müstəmləkəçilik»

«separatizm»

))millətçilik

faşizm

sionizm

276. XII-XV əsrlərdə tərkibində 4 millətin olduğu universitet harada yerləşirdi:

Genuya

Tuluza

Sorbonna

))Praqa

Vyana

277. Yakobinçilərin fransız milləti elan etdiyi etnoslara daxil deyildi:

bərbər əsillilər

yerli yəhudilər

qaskonlar

bretonlar

))düzgün cavab variantı yoxdur

278. Bunlardan hansı ifrat millətçilik ideologiyalarına aid deyil:

şovinizm

nasizm

faşizm

separatizm

))vətəndaş millətçiliyi

279. Millətçilik formalarına daxil deyil:

vətəndaş millətçiliyi

)pasifist millətçilik

etnik millətçilik

ifrat millətçilik

liberal millətçilik

280. Orta əsrlərin sonuna Fransa ərazisində mövcud olmuş millət:

latın

kelt

sakson

)burqund

roman

281. Millətçilik ideologiyasının elementlərinə daxil deyil:

)düzgün cavab variantı yoxdur

həmrəylik

millətlərin mövcudluğu

millət ən yüksək dəyər kimi

millətin öz müqəddəratını müəyyən etmə suveren hüququ

282. Aşağıdakılardan hansının formalaşması siyasi millətçilik əsasında olub:

Almaniya

İtaliya

Gürcüstan

Türkiyə

)ABŞ

283. Aşağıdakılardan hansının formalaşması etnik millətçilik əsasında olub:

Fransa

Avstraliya

))Almaniya

ABŞ

Kanada

284. Dövlət millətçiliyinin tərifinə daxil deyil:

şəxsi maraqları dövlətin qüdrətinin artmasına tabe etmək

tam müstəqil cinsi maraqları

tam müstəqil dini maraqları tanımır

))milli mənsubiyyətə əsaslanan maraqların üstünlüyünü qəbul edir

düzgün cavab variantı yoxdur

285. Liberal millətçiliyin tərifinə daxil deyil:

ümumbəşəri liberal dəyərləri tanıyır

))mədəni assimilyasiyanı dəstəkləyir

vətənpərvər milli dəyərlər ümumbəşəri dəyərlərə tabe olmalıdır

milli maraqların başqalarının hesabına təmin edilməsinə etiraz edir

milli mənsubiyyətə əsaslanan maraqların üstünlüyünü qəbul edir

286. Mədəni millətçiliyin tərifinə aid deyil:

))mədəni assimilyasiyanı qəbul etmirlər

milləti dil vahidliyi birləşdirir

milləti mədəniyyət vahidliyi birləşdirir

mədəni assimilyasiyanı qəbul edir

dövlət milli mədəniyyəti qorumaqdadır

287. Primordial etnik millətçilik formasına aiddir:

Fransa dövlətinin formalaşması

ABŞ dövlətinin formalaşması

Alman dövlətinin formalaşması

))İsrail dövlətinin siyasəti

Türkiyə dövlətinin siyasəti

288. Avropanı monoetnik milli dövlətlərə bölməyi təklif edən ABŞ prezidenti

T.Ruzvelt

C.Karter

F.Ruzvelt

))V.Vilson

A.Linkoln

289. Ərəb millətçiliyin nümayəndələrinə aid deyil:

))İdi Amin

Əsəd

S.Hüseyn

Nəsir

M.Qəddafi

290. Azərbaycanda islamçılıq ideyalarını ilk təbliğ edənlərdən idi:

))Ə. Ağayev

N. Nərimanov

Əl-Əfqani

M. F. Axundov

M. Ə. Sabir

291. Sırf siyasi xarakter daşımayan ideologiyaları qeyd edin: I) «yaşılar» ideologiyası; II) feminizm; III) liberalizm; IV) patsifizm; V) faşizm

II, III və IV

I, III və V

III, IV və V

))I, II və IV

I, II və III

292. Qadın-siyasi xadımlərə aid deyil:

M. Tetçer

Hillari Klinton

Tansu Çillər

Bənazir Bhutto

))Aqata Kristi

293. Yeni Azərbaycan Partiyası ideologiyasını qeyd edin:

solçu-liberal

radikal-millətçi

))mərkəzçi-mühafizəkar

feminizm

anarxizm

294. Azərbaycanda bu adlı partiya fəaliyyət göstərmir:

«Xalq Cəbhəsi»

«Ana Vətən»

«Müsavat»

«Yeni Azərbaycan»

))«Doğru Yol»

295. İfrat millətçiliyin tərifinə daxil deyil:

))düzgün cavab variantı yoxdur

separatizmə gətirib çıxarır

ekstremizmə gətirib çıxarır

milli müstəsnalıq ideyasını dəstəkləyirlər

dini dözümsüzlüyü dəstəkləyirlər

296. Monoetnik dövlətlərə aid deyil:

Yaponiya

Şimali Koreya

Ermənistan

düzgün cavab variantı yoxdur

))Böyük Britaniya

297. Polietnik dövlətlərə aid deyil:

Azərbaycan

))Ermənistan

Avstraliya

Moldova

İspaniya

298. Zülfüqar Bhuttonu qeyd edin:

299.Fridmanın əsəri adlanırdı:

))Kapitalizm və azadlıq

Dövlətin bölgüsü haqqında

Siyasi kurs

İqtisadiyyat

Leviafan

300.Partiyaların parlamentdəki nümayəndələrinə təsir etmənin effektiv üsullarından biri adlanır:

diaspora

təhdid

lobbi

tənqid

impigment